



# “Sumqayıt qatili” Qriqoryanın sonrakı taleyi necə oldu?

**1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıtda baş vermiş iğtişaslar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.**

Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ile birge təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov ittiham edilərək güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.

Sumqayıtda baş verən hadisələrdə əsas təşkilatçılarından və icraçılarından olan Eduard Qriqoryan “Krunk”un fəal üzvü idi. İstintaq qrupunun materialalarından aydın olur ki, 1988-ci il fevral ayının ortalarında onun yaşadığı mənzilə Yerevandan bir qrup emissar gəlib. Bele ki, Qriqoryan təlimatlandırılmış, ona pul, narkotik vasitələr verilmişdi. “Paşa” ləqəbli Edik ertəsi gün ətrafına bir neçə azyaşlı yeniyetmə və gəncləri toplamış, yaxın günlərdə bəzi əməliyyatlarda iştirak etsələr, çoxlu pul verəcəyini bildirərək onları şirnikləndirmiş və 1988-ci il fevral ayının 27-29-da Sumqayıtda iğtişaslara rəhbərlik etmişdi.

İstintaq materiallarında Qriqoryan və rəhbərlik etdiyi qrupun necə formaləşməsi, səfərbərlik və idarəolunması mexanizmi özünü açıq göstərir. Qriqoryan qrup üzvlərinə nəzarət edir, qorxub geri çəkilənlərə təzyiq göstərir, bəzən tərəddüb edənləri dile tutur və özü erməni olduğunu halda, Azərbaycan milliyətçiliyindən çıxış edərək ermənilərə hücum etməyin zəruriliyini sübut etməyə çalışmış. O da məlum olur ki, Eduard Qriqoryan Sumqayıtda erməni talanlarını həle talanın baş verdiyi fevral ayından xeyli əvvəl planlaşdırılmış və bu barədə özünə yaxın adamlara bildirmişdi.

**O, qrupa rəhbərlik edirdi**

Qriqoryanın qrupun lideri olması və talanları əvvəldən hazırlaması haqda qrup üzvləri həle 1988-ci ilde öz ifadələrində bildirmişdilər. Bunu onunla bir yerdə işləmiş və əvvəller məhkum olmuş Əfsər Isayevin dedikləri də sübut edir: “Tez-tez biz onuna işdən evə birlikdə qayğıdanə Eduard Qriqoryan mənə deyirdi ki, çoxlu zəngin erməni mənzilləri tanrıyır və çox yaxşı olardı ki, onları qarət etsinlər”.

Fevralın 27-də Eduard Qriqoryan qrup üzvlərini bir yerə yiğaraq onlara nə etmək barədə göstəriş verməyə başlayır. Məsələn, Qriqoryanın qrupun üzvü olmuş Nizami Səfərov öz

ifadəsində deyib: “Məni və qohumum Qalib Məmmədovu Nadir Nəcəfov və Vaqif Hüseynov çağırıldalar və bizi çayxanaya apardılar. Çayxanada Edik Qriqoryan, Oqtay Babayev və Elçin Gəncəliyev oturmusdular. Bizi səhbətimiz zamanı Edik Qriqoryan fevralın 28-də saat 15:00-da avtovağzalın yanındakı çayxanada toplaşlığı təklif etdi. Biz razılaşdıq ki, hər birimizin yanında silah olmalıdır: biçaq, balta və s. Kim nə ilə bacarrı silahlansın. Edikin sözlərinə görə, şəhərdə yaranan vəziyyət bizə cəzasızlıq mühitində erməniləri qarət etmək, zorlamaq, öldürmek üçün imkan verir. Bütün oturanlar onunla razılaşdırılar. Xatırlayıram ki, biz həmdə razılaşdıq ki, hər kəs özünün “eti-barlı” tanışını getirsin”.

Qriqoryan qrupu idarə etmək, qrup üzvlərini nəzarətdə saxlamaq və qarışıqlıqda heç kimi itirməmək üçün “polundra” parolunu tətbiq etmiş, bir-birini itirdikdə harada görüşmək lazım olduğunu müəyyənləşdirmişdi. Bu qrupu daha mütəşəkkil edir və eyni zamanda qrup üzvlərinin qorxaraq qəsdən yoxa çıxmاسının, qaçmasının qarşısını alırıd.

Elçin Gəncəliyevin ifadəsində görünür ki, küçədə adam çox olsa da, qrupun üzvləri 6 saat ərzində bir-biri ilə ayrılmayıblar və bir-birlərini itirmeyiblər.

**Qriqoryan hamını erməni evlərini talan etməyə səsləyir...**

Eduard Qriqoryan qrup üzvlərini narkotik həbərlər təmin edirdi. O göründü ki, qrup üzvləri arasında tərəddüb edənlər var. Eyni zamanda o, qrup üzvlərinə uğurluq və qarət edəcəklərinə dəsə də, onları daha aqressiv cinayətə hazırlayırdı. Ele buna görə də hərkətə keçməzdən əvvəl cəsaretləndirmək, aqressivləşdirmək üçün onlara xüsusi narkotik təsiri olan həbərlər paylayırdı, amma tək bununla kifayətlənmirdi.

Nizami Səfərov ifadəsində qeyd edib ki, 28 fevral 1988-ci il tarixdə avtovağzalda Eduard Qriqoryan, onun qardaşı Albert Qriqoryan və qara plasha olan tanımadığı adamlar öz aralarında erməni dilində danışaraq “Qaz-53” markalı maşında camaata araq, narkotik və dəmir parçaları paylayıb.

Qrup üzvü Qalib Məmmədov 1988-ci ilde istintaqa verdiyi ifadəsində deyir: “Qarabağ bizimdir!” bağırıtları qurtaranda Eduard Qriqoryan “Ardımcı galın” dedi və irəli çıxdı. Qalanları da onun ardına getdilər. Qriqoryan dəstəni “Dostluq” küçəsinə çıxardı. Qriqoryan əvvəlcə hər kəs gərsün deyə işıqfora dırmaşaraq hamını erməni evlərini talan etməyə səslədi.

Qriqoryanın qrupunun müxtəlif üzvləri talan etdikləri mənzilləri məhz Qriqoryanın tanıldığını bildirirdilər. Bir neçə ifadədə isə Qriqoryanda hü-

cum ediləcək mənzillərin siyahısının olması tekrar-tekrar təsdiqlənir.

Əfsər Isayevin ifadəsində: “Ev-lərdən birinin yanında biz yuxarı qalxmaga cəsarət etmirdik. Qriqoryan Edik qışkırdı: “Batalyon ardimca!” Ancaq hamı yerində durmuşdu və heç kim tərpənmirdi. Onda Qriqoryan yenə qışkırdı: “Nədən qorxursunuz, irəli!” Ozü isə qabağa çıxıb binanın ümumi giriş qapısına daxil oldu. Onun ardınca bütün qrup getdi. Mən ikinci mərtəbəyə qalxanda gördüm ki, sağdakı mənzildə qapı sındırılıb və bütün qrupumuz oradadır. Bir kişi yere yığılmışdı və başından qan axırdı. Edik Qriqoryan isə əlində balta onun yanında dayanmışdı. O, Nizamiyə qışkırb soruşdu: “Nizami! Bu bizdə neçəncidir, artıq üçüncü, yoxsa dördüncü?” Nizami ona cavabında dedi: “Bu artıq üçüncüdür Edikcan”.

Qrup üzvlərinin her biri talanlar və istintaq zamanı Eduard Qriqoryan tərəfindən hədələndiklərini və ondan qorxuqlarını söyləyiblər...

**Bu, əslində soyğunçuluq yox, milli zəmində talanın nümayisi idi...**

Tərədilən talanların istintaqı onu üzə çıxarıb ki, Eduard Qriqoryan qrup üzvlərini uğurluq adı ilə cəlb etse də, talan və quldurluğa başlayıb və hərkətlərinə mümkün qədər kütləvi xarakter verməyə, nümayışkarane etməyə çalışıb və buna nail olub. Onun forma-laşdırılmışa çalışdığı qrupun sayını artırımağa çalışması, onlara silahlanmağı tapşırması, işgəncə verdiyi Emma adlı qadının necə öldürülündün adamlara göstərmek üçün onu küçəye çıxarmağı əmr etməsi göstərir ki, Qriqoryan, əslində, soyğunçuluq yox, milli zəmində talanın nümayisini təşkil edirdi.

İfadələrdən görünür ki, Eduard Qriqoryan mənzillərdən qənimət əldə etməyə çalışırdı və demək olar ki, mənzillərdən heç ne götürmürdür. O daha çox adam öldürmeye, zorakılıq göstərməyə və bunu nümayışkarane şəkildə etməyə üstünlük verirdi.

İstintaq materiallarında Eduard Qriqoryanın bilavasitə 5 nəfəri qətə yetirdiyini və üç nəfərə zorakılıq göstərməsini sübut edən faktlar var.

1988-ci ilin martın 9-da keçirilmiş tanınma prosesinde Lyudmila Mejlumyan 3 nəfərin arasında Eduard Qriqoryanı tanır və məhz onun 28 fevral 1988-ci ilde onların mənzilində olduğunu təsdiqləyir. Martın 18-də üzləşmə zamanı Qriqoryanın yalvarışlarına və onu dila tutmasına baxmayaraq, Mejlumyan dəfələrlə fikrini təsdiqləyir. Hətta onun erməni olduğunu bildiyi təqdirdə də fikrində dönmür.

Onun bacısı Karina Mejlumyan da Eduard Qriqoryanı tanır...

**Qriqoryan fevralın 29-da həbs olunur, amma...**

Sumqayıt hadisələrinin ilk günü - fevralın 28-də Sumqayıt şəhərinin

Prokurorluğunda cinayət işi açılır. Eduard Qriqoryan və bir çoxları həle fevralın 29-da, yeni Moskvadan xüsusi qrup gələnə qədər artıq həbs olunur.

Amma erməni təşkilatları bu cür cinayətlər töretdmiş E.Qriqoryanı ağır cəzadan qurtara bilib. E.Qriqoryana məhkəmədə ömürlük iş istənə də, bilavasitə Moskvaya tabe olan istintaq qrupu tərəfindən 12 il azadlıqdan məhrum edilib. Təşkilatçılığı ilə bağlı məqamların yenidən istintaqa qaytarılması haqqında qərar çıxarılıb. Eduard Qriqoryan 27 may 1990-ci ilde Rusyanın Stavropol vilayətindəki 1 sayılı istintaq təcridxanasına aparılıb. 18 avqust 1991-ci ildə Bakıdakı 1 sayılı istintaq təcridxanasına qaytarılıb. 26 avqust 1991-ci ildə Yerevan şəhərindəki 1 sayılı istintaq təcridxanasına göndərilib. Və onun izləri burada itir...

Son dövrlər isə bir çox mətbu orqanlarında yer alan məlumatlara görə, çox az müddədən sonra azadlığa buraxılan “Sumqayıt cəlladı” kimi təninan bu erməni hazırda Rusyanın paytaxtı Moskvanın yaxınlığında Sergiyev Posad şəhərində, beşmətəbəli yaşayış binasındaki mənzillərdən birində məskunlaşır. Eduard Qriqoryan indi Sergiyev Posadda adı ilə asudə həyat yaşayır...

**Eduardın Sumqayıtda tərədilən kütləvi iğtişaslarının fəal iştirakçısı olması sübuta yetirilib**

Bu gün də ermənilər Sumqayıtda kütləvi iğtişaslarının fəal iştirakçısı olmuş Eduard Qriqoryanın hadisələrdə iştirakinin olmaması, erməni olduğunu görə onun barəsində saxta sübutlar toplanması, bəzi hallarda isə onun, ümumiyyətlə, erməni olmadığı, anasının azərbaycanlı olması və passportunda milliyətinin azərbaycanlı göstərilməsi kimi şayiələr yagmaqla məşğuldurlar...

Ermənilərin nə deməsində asılı olmayıraq, Eduard Qriqoryanın Sumqayıt şəhərində tərədilmiş kütləvi iğtişaslarının fəal iştirakçısı olması ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilmiş və onun barəsində qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin 22 dekabr 1989-cu il tarixli hökmü vardır.

2015-ci ilin yanvar ayının 9-da E.Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayet Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs-qətimkən tədbiri seçilməklə axtarış verilib...

**Yasəmən MUSAYEVA,  
“Azərbaycan”**